

ARDAHAN ÜNİVERSİTETİ

Xarici tələbələrin müraciəti, namizədlərin qəbul və qeydiyyat tələbləri.

Türkiyədən və xaricdən müraciət edəcək tələbələr ərizələrini Ardahan Universitetinin veb saytında (www.ardahan.edu.tr) **UBYS – üzərindən - Beynəlxalq Tələbə İmtahanı Müraciət** linki izləyərək müraciət edəcəklər.

Müraciət müddəti ərzində edilməyən müraciətlər qəbul edilməyəcəkdir.

Ümumi qabiliyyət imtahanı **türk, ingilis, rus, gürcü və ərəb** dillərində keçiriləcəkdir.

Ardahan Universitetində **ilk müraciət** üçün **20.07.2020 - 25.09.2020** tarixləri arasında Ardahan Universitetində **TÖMER** (Türkcə Tədris Tətbiqi və Araşdırma Mərkəzi) tərəfindən Türkçe İmtahanı keçiriləcək.

Əlavə müraciət üçün Ardahan Universitetində **TÖMER** (Türkcə Tədris Tətbiqi və Tədqiqat Mərkəzi) tərəfindən **29.09.2020 - 14.12.2020** tarixləri arasında Ardahan'da Türk Dil İmtahanı keçiriləcəkdir.

(2) Müraciət edəcək namizədlər:

a) orta məktəbin son ilində və ya məzun olduqları şərtilə; 1) Yabancı uyruklu olanların,

2) Türkiyə vətəndaşlığından çıxmaq üçün Daxili İşlər Nazirliyindən icazə almış doğumlu Türkiyə vətəndaşı və onlar Türkiyə vətəndaşlığından çıxma sənədində qeydiyyatda alınmış yetkinlik yaşına çatmayanlardır. Övladlarının Türkiyə Vətəndaşlıq Qanununa əsasən qazandıqları Hüquqların Sertifikatına sahib olduqlarını təsdiqləyənlər,

3) Bu vəziyyətdə xarici vətəndaşlar / ikili vətəndaşlar olduqda əldə edilmiş bir vətəndaşlıq ilə Türkiyə vətəndaşlığına keçənlər;

4) Orta təhsili xarici bir ölkədə, KKTC xaricində tamamlamış Türkiyə vətəndaşları (bütün orta təhsillərini KKTC xaricindəki bir xarici ölkədəki Türk məktəblərində bitirənlər də daxil olmaqla);

5) KKTC'nin vətəndaşı olanlar, KKTC'de yaşayan və orta təhsilini KKTC'de bitirmiş və digər ölkələrin kollec və liseylərində 2005 və 2010 illəri arasında bir GCE AL (Təhsilin Ümumi Sertifikatı - Yüksək Səviyyə) imtahan nəticələrinə sahibdirlər.

Qeydiyyatdan və təlimdən keçərək GCE AL imtahan nəticələrinə sahib olanlar və ya qəbul olunanlar müraciətləri qəbul olunur.

b) Namizədlər;

1) TC uyruklu olup ortaöğreniminin tamamını Türkiyə'de ve KKTC'de tamamlayanların,

1) Türkiyə vətəndaşı orta məktəbi Türkiyədə və KKTC' də bitirən,

- 2) KKTC milliyəti olanların (orta məktəbini KKTC məktəblərində bitirib GCE AL sonucuna sahib olanlar ilə 2005 - 2010 tarixləri arasında başqa ölkələrdəki kollec və məktəblərdə qeydiyyatı yaptırıp təhsil alaraq GCE AL imtahan nəticələrinə sahib olman və ya sahib olacaqlar hariç),
- 3) Bu maddənin 2'inci bəndinin (a) bəndinin 2 nömrəli alt bəndində göstərilən TC vətəndaşı olan və iki vətəndaşlığı olan, (orta məktəbini tamamilən KKTC'dən başqa bir xarici ölkədə tamamlayan/ orta məktəbini tamamilən KKTC xaricində xarici bir ölkədəki Türk məktəbində bitirənlər istisna olmaqla),
- 4) Milliyyətdən biri KKTC ilə ikili vətəndaşlar (orta məktəbini KKTC məktəblərində bitirib GCE AL sonucuna sahib olanlar ilə 2005 -2010 tarixləri arasında digər ölkələrdəki kollec və liseylərə qeydiyyat yaptırıp təhsil alaraq GCE AL imtahan nəticələrinə sahib olan və ya sahib olacaqlar istisna olmaqla),
- 5) Türkiyədəki səfirliklər içərisində olan məktəblər ilə Türkiyədə olan xarici liseylərdə təhsillərini görən TC vətəndaşı olan və ya bu maddənin 2'inci bəndinə (a) bəndinin 2 nömrəli alt bəndində müəyyənləşdirilən doğulduğundan TC vətəndaşı olan ikili vətəndaşın, müraciətləri qəbul edilmir.

20.07.2020 - 25.09.2020 tarixləri arasında universitetimizə müraciət edən namizədlərə imtahanlar iş günləri ərzində **20.07.2020 - 25.09.2020** arasında Ardahan'a gəldikləri gün veriləcəkdir. İmtahandan keçən namizədlərin yerləşdirmə nəticələri **28.09.2020** tarixində elan ediləcək və **15.12.2020** tarixinə qədər işçi kvotaları daxilində qeydiyyat prosedurları ediləcəkdir.

Əlavə yerləşdirmə ərizələri, imtahanlar, əlavə yerləşdirmə prosedurları və əlavə qeydiyyat prosedurları, Ardahan'a gəldikləri gündə **29.00.2020 - 15.12.2020** aralığında universitetimizə ilk yerləşdirmə nəticəsində boş qalan kvotalara müraciət etdikləri təqdirdə ediləcəkdir.

Universitetimizin **ilk müraciətləri** üçün **20.07.2020 - 25.09.2020** tarixləri arasında keçiriləcək ARÜYÖS (Ardahan Universiteti Xarici Tələbə İmtahanı) (Türkçe Peşə) imtahanında 100 baldan ən azı 50 bal toplamaq məcburidir. Türkçe ixtisas imtahanında minimum bal alamayan namizədlər ilə Türkiyədə Ali təhsil müəssisələrindən Türkçe ixtisas Sertifikatı olmayan namizədlərə universitetimizdə TÖMER (Türk Tədris Tətbiqi və Araşdırma Mərkəzi) tərəfindən 1 illik məcburi Türk hazırlıq təhsili veriləcək.

29.09.2020 - 14.12.2020 tarixləri arasında **əlavə müraciətlər** üçün universitetimiz tərəfindən ediləcək ARÜYÖS (Ardahan Universiteti Xarici Tələbə İmtahanı) (Türkçe Peşə) imtahanında 100 baldan ən azı 50 bal toplamaq məcburidir. Türkiyədəki universitetimiz olmadan adaya gedə bilməyən namizədlərin ən az bal

toplaması ilə Türkçe Peşə İmtahanı Yüksək Təhsil Təşkilatları Sənədi (Türk Təhsil Tətbiq və Araşdırma Mərkəzi) Türk Vəqfi tərəfindən 1 illik məcburi təhsil veriləcək.

Ardahan Universiteti Namizədləri, Türkiyədəki Türk ali təhsil müəssisələrindən Sertifikat, Türk Peşə İmtahanına girməyə ehtiyac yoxdur.

ARÜYÖS (Ardahan Universiteti Xarici Tələbə İmtahanı) **20.07.2020 - 25.09.2020** tarixləri arasında universitetimiz tərəfindən ediləcək **ilk müraciətlər** (Ümumi Bacarıq) balı, 100 baldan 40 bal və ya ARÜYÖS imtahanı üçün alınan ekvivalent imtahanlar Minimum bal almalıdırlar.

Universiteti tərəfindən **ilk müraciətlər** üçün **29.09.2020 – 14.12.2020** tarixləri arasında ediləcək olan ARÜYÖS (Ardahan Universiteti Xarici Tələbə İmtahanı) (Ümumi Bacarıq) balı ilə Üniversitetin bölümlərinə yerləşdirmə üçün namizədlərdən ARÜYÖS imtahanına bərabər tutulan imtahanlarda 100 baldan ən azı 40 bal və ya minimum bal toplanmaları tələb olunur.

Yerləşdirmə zamanı Türkçe Test balı nəzərə alınmır.

- a) Türkçə bacarıq səviyyələri;
- b) C1 və C2 Səviyyə: Türkçə səviyyə yetərlidir. Qeydiyyat haqqı olduğu proqrama qeyd olunur.
- c) c) B1 və B2 Səviyyə: Türk səviyyəsi yetərli deyil, ancaq inkişaf etdirilə bilər. Türk dili kursu keçdikləri təqdirdə qeydiyyatdan keçmək hüququ qazandıqları proqramda iştirak edirlər. Tələbə ən son üçüncü tədris ilinin əvvəlinə qədər türk səviyyəsini C1-C2 səviyyəsinə qaldırdığını təsdiqləməlidir. Bu dövrün sonunda Türk səviyyəsini hələ B1 - B2 səviyyəsində olanlar, dil səviyyələrini C1-C2 səviyyəsinə qaldırana qədər təhsillərini davam etdirə bilmirlər.
- d) dA1 və A2 Səviyyə: Türk səviyyəsi kafi deyil. Türkçə kurs keçməlidir. Bu vəziyyətdə, üçüncü tədris ilinin əvvəlinə qədər Türk səviyyələrini C1-C2 səviyyəsinə qaldırdıqlarını sənədləşdirməlidirlər. Türk dilinin səviyyəsini C1-C2, a maddəsinin verilməsi və B1-B2 səviyyəsini artıranlar üçün b maddəsinin müddəası tətbiq olunur.

ARÜYÖS'de Türk Dili Yetərlilik Səviyyə və Qiymət aralığı aşağıda verilmişdir.

ARÜYÖS Türkçə Dil Yetərlilik Səviyyəsi	Qiymət Aralıkları	Təsvirlər
C2	90-100	Türkçəsi yetərli
C1	80-89	Türkçəsi yetərli
B2	65-79	Qısa müddətdə Türkçə kifayət edə bilər.

B1	50-64	Qısa müddətdə Türkçə kifayət edə bilər.
A2	25-49	Türkçesi yetərsiz
A1	0-24	Türkçesi yetərsiz

SAT 1 imtahanından **ən az 1100** toplam bal və ən az 600 riyaziyyat balı, İmtahan balı 2017-2019 illəri arasında 2 il ilə məhdudlaşacaq.

GCE (A level) imtahanından ən azı biri tətbiq olunan proqramla əlaqəli olan ən azı 3 fəndən A

- **ACT** imtahanında; Riyaziyyat (Riyaziyyat), Fən (Elmin əsaslandırılması) və Cəmi (Tərkibində) minimum 24 bal
- İordaniya və Fələstində keçirilən Tawjihi imtahanlarında Elmi Axındaki bütün kurslardan alınan imtahan qiymətinin ortalaması ən az 90,
- Beynəlxalq bakalavr diplomunu olan və diplomunun dərəcəliyi ən azı 30 olması,
- ABITUR dərəcəsi ən çox 3, Matura dərəcəsi maksimum 3,
- Suriyada keçirilən Əl-Şəhada - Əl Tənəviyyə (Bakalavr) imtahanı, ixtisas fəmindən 240-dan çox mühəndislik fakültəsi üçün ən az 190 bal, digər fənlər üçün 175 bal,
- Fransız Bakalavr diplom balı ən az 12,
- Çin Xalq Respublikasında keçirilən Gaokao imtahanında tətbiq olunan proqramın bal tipində ən az 540-ı əldə etmək.
- Ardahan Universiteti Senatının **18.12.2019** tarixli qərarı; Ardahan Universiteti Xarici Tələbə İmtahanı Ali Təhsil Təşkilatları Təşkilatı **haqqında 2809 sayılı Qanuna uyğun olaraq qurulan Dövlət Universitetlərinin** Xarici Tələbə İmtahanı ilə bərabər qəbul edildiyinə uyğundur;
- Ardahan Universiteti Senatının **11.05.2018** tarixli qərarı; Ardahan Universiteti Xarici Tələbə İmtahanı **İstanbul Yeni Yüzyıl Universiteti** Xarici Tələbə İmtahanına bərabər tutulur;
- Ardahan Universiteti Senatının **07.03.2017** tarixli qərarı; Ardahan Universiteti Xarici Tələbə İmtahanı **İstanbul Gedik Universiteti** Xarici Tələbə İmtahanı ilə bərabər qəbul edilə bilər;
- Ardahan Universiteti Senatının **08.01.2020** tarixli qərarı; Ardahan Universiteti Xarici Tələbə İmtahanı **Kapadokya Universiteti** Xarici Tələbə İmtahanı ilə bərabər qəbul edilə bilər;

- Ardahan Universiteti Senatının **15.01.2019** tarixli qərarı; Ardahan Universiteti Xarici Tələbə İmtahanı **İstanbul Sabahattin Zaim Universiteti** Xarici Tələbə İmtahanı ilə bərabər qəbul edilə bilər;
- **Ali Təhsil Şurasının 75850160-301.02.03-E19541 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Dövlət İmtahanının ARÜYÖS (Ardahan Universiteti Xarici Tələbə İmtahanı) ekvivalenti kimi qəbul edilməsi məqsəduyğundur;**
- Ardahan Universiteti Senatının **11.09.2019** tarixli qərarı; Ardahan Universiteti Xarici Tələbə İmtahanı **Esenyurt Universiteti** Xarici Tələbə İmtahanına ekvivalent olaraq qəbul olunmağa uyğundur;

ARÜYÖS İMTAHANININ MÜNDƏRİCATI

Ardahan Universitetində Xarici Tələbə Seçmə İmtahanı;

Ümumi qabiliyyət imtahanı: 80 rəzəvıvət sualı (ımtahan müddəti 2 saat)

Türk dili səviyyəsi İmtahanı: 50 Türk dili səviyə Sualı (ımtahan müddəti 1 saatı)

təşkil ediləcək

Türkiyənin hər səviyyədə təhsil alacağı ali təhsil müəssisələrindən xarici tələbələrə giriş və yaşayış icazəsi prosedurları edilməsi tələb olunur;

- Xaricdə ediləcək əməliyyatlar (Pasport əməliyyatları)
- Ölkəmizə gelişlerinden itibaren yapılacak işlemler (İkamet işlemleri)
- Ölkəmizə gəldikləri gündən bəri ediləcək əməliyyatlar (Yaşayışa izin qeydləri)
- Yaşayış icazəsi aldıqdan sonra ediləcək əməliyyatlar (Bildiriş prosedurları)

Xaricdə ediləcək əməliyyatlar (Pasport əməliyyatları)

Qəbul dəvətnamələri universitetimizə müraciət edən xarici tələbələrin ünvanlarına göndərilir. Tələbələr qəbul olunma dəvətləri əsasında ölkələrinin səlahiyyətli orqanlarına müraciət edərək özülərnə pasport düzəltirlər.

Türkiyədə təhsil aldıkları zamanı maddi imkanlarının (bank hesabı, təqaüd sənədi və s.) Olduğunu göstərən canlı sənəd təqdim edəcəkdir.

Gerekirse, əlavə sənədlər tələb oluna bilər.

Türkiyəyə gəldiklərindən sonra etdikləri qeydiyyatlar (Yaşamağa izin əməliyyatları)

- a. Ən azı 30 gün içində öyrənilmək üçün aşağıdakı sənədlərlə birlikdə İl İl İdarəsi, İmmiqrasiya Müdirliyinə xarici şöbələrə müraciət etməklə Türkiyəyə daxil olduğu tarixdən etibarən xarici yaşayış icazəsinə sahib olmaq məcburidir. Yüksəköğretim kurumundan aldıkları kayıt/kabul belgesi veya eşdeğer bir belge,
- b. Etibarlı və uzunmüddətli pasport,,
- c. Türkiyədə təhsili zamanı sürəsini təmin etmək üçün maddi imkanına sahib olduğunu göstərən (bank hesabı, təqaüd sənədi və s.) sənəd;
- d. Hər ilin əvvəlində rəsmi qəzetdə dərc olunan yaşayış icazəsinin dəyərli kağız dəyəri,
- e. Gerekirse, əlavə sənədlər tələb oluna bilər.

Yaşayış icazəsi aldıqdan sonra ediləcək əməliyyatlar (Bildiriş prosedurları)

- a. Təhsil məqsədləri üçün yaşayış icazəsi almış əcnəbi tələbələr, 1 gün ərzində İl Mıqrasiya İdarəsi tərəfindən TR şəxsiyyət nömrələrini almalıdırlar.
- b. Yaşayış icazəsini uzatmaq istəyən xarici tələbələr, Yaşayış icazəsində göstərilən müddətin bitməsindən əvvəl və ya sonra, ya da son tarixdən 15 gündən gec olmayaraq İl Mıqrasiya İdarəsi Müdirliyinə müraciət etməlidirlər.
- c. Məzuniyyət, qeydiyyatın ləğvi, tələbələrin işdən çıxarılması, işdən kənarlaşma və s. Dəyişikliklərin **15 gün** içində baş verəcəyi təqdirdə, ünvan dəyişikliyi **48 saat** içində və Mıqrasiya İdarəsi İl Müdirliyinə bildirilməlidir.
- d. Yaşayış üçün icazə sənədlərində silmə və yaşayış icazəsi itirildikdə dərhal Mıqrasiya İdarəsi İl Müdirliyinə müraciət etməklə yenisi alınmalıdır.
- e. Tələbələr İl Mıqrasiya Rəhbərliyi Müdirliyində yaşayışa izin prosedurlarını və TR şəxsiyyət nömrəsi prosedurlarını tamamladıqdan sonra qeyd etmək istədikləri universitetdən müvəqqəti tələbə sənədi alaraq İl Sosial Müdafiə Təşkilatına müraciət edərək tibbi sığorta almaları lazımdır.

YEKUN QEYDİYYAT PROQRAMI

- Universitetimizə daxil olmaq hüququ olan xarici tələbələrə müvəqqəti tələbə sertifikatı verilir və İl Mıqrasiya İdarəsi Müdirliyinə göndərilir və yaşayış icazəsi verilir. İl Mıqrasiya İdarəsi, yaşayış icazəsi verilən xarici tələbələrə 1 gün müddətində TR şəxsiyyət nömrəsini verir.

- Yaşayış icazəsi və xarici şəxsiyyət nömrəsi olan xarici tələbələrə müvəqqəti tələbə şəhadətnaməsi verilir və ümumi sağlamlıq sığortası olması üçün Sosial Müdafiə Təşkilatının İl Müdirliyinə göndərilir. Ümumi Tibbi Sığorta əməliyyatları 1 gün ərzində tamamlanır.
- Yaşayış icazəsi, TR şəxsiyyət nömrəsi və Ümumi Tibbi Sığorta əməliyyatlarını başa vuran tələbələr sistemdə qeydiyyatata alınır.
- Qeydiyyatata alınan əcnəbi tələbələrin şəxsi sənədləri müvafiq tələbə işləri şöbələrinə göndərilir.
- Yekun Qeyd əməliyyatı başa çatdıqdan sonra, qeydiyyatı başa vurmuş əcnəbi tələbələrin təhsil məlumatları İl Miqrasiya İdarəsi Müdirliyinə, Sosial Müdafiə Təşkilatının İl Müdirliyinə göndərilir.

XARİCİ TƏLƏBƏLƏRƏ QEYDİYYATSƏNƏDLƏRİ

Orta məktəb diplomunun əsli və ölkələrindəki T.C.Səfirliyindən ya da Konsolluğundan türkçə təstiqinin örnəyi,

Lise diplomasının aslı Türk liselerindən alınan diplomalara denk olduğunu göstərən, T.C.Milli Eğitim Bakanlığı ya da ölkələrindəki T.C Büyükelçiliği'nden alınacaq **denklik belgesi,**

Orta məktəb diplomunun Türkiyə liseylərindən aldığı diplomlarla bərabər olduğunu nümayiş etdirən, Türkiyə Milli Təhsil Nazirliyindən və ya ölkələrindəki Türkiyə səfirliyindən alınacaq **ekvivalenti olan sənəd,**

Transkriptin əsli və Türk ölkəsindəki səfirliyi və ya konsulluğu tərəfindən təsdiq edilmiş,

Rəsmi şəxsiyyət və ya pasport şəxsiyyət məlumatlarını göstərən səhifə ölkələrindəki Türk Səfirliyi və ya Konsulluğu tərəfindən təsdiq edilmiş Türk nümunəsi,

ARÜYÖS imtahanına dənklə gəbul edilən imtahanların təstiq edilmiş sənəd,

Töhfənin yatırıldığı göstərən bank qəbzi. (qeydiyyat zamanı tələb olunur)

Beynəlxalq səviyyədə xarici dil sertifikatı və türkçə yetənək sənədin ölkələrindəki Türk Səfirliyi və ya Konsulluğu tərəfindən təsdiqlənmiş nümunəsi (lazım olduqda istnəcəkl)

10 ədət vesigəlik fotoğraf.

Səxsiyyət vəsiqəsi nömrəsi (Türkiyədəki İmmiqrasiya İdarəsi İl Müdirliyi tərəfindən 1 gün ərzində veriləcək.)

Ümumi tibbi sağlq sığorta (Türkiyədəki İl Sosial Təminat Təşkilatı tərəfindən 1 gün ərzində təmin ediləcək.)

ARDAHAN UNİVERSİTETİ

XARİCİ TƏLƏBƏ İMTAHANINA DƏNK QƏBUL EDİLƏN İMTAHANLAR

UNİVERSİTET ADI	İMTAHANIN ADI	SENATO TARİXİ
2809 SAYILI ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN QANUNUNA GÖRƏ GURULAN DEVLƏT UNİVERSİTETLƏRİNİN BÜTÜNÜ	DEVLƏT UNİVERSİTETLƏRİNİN YÖS İMTANLARI	18.12.2019
İSTANBUL GEDİK UNİVERSİTETİ	GEDİKYÖS	07.03.2017
İSTANBUL YENİ YÜZYİL UNİVERSİTETİ	İYYÜYÖS	11.05.2018
KAPADOKYA UNİVERSİTETİ	KÜNYÖS	08.01.2020
İSTANBUL SABAHATTİN ZAİM UNİVERSİTETİ	UÖS	15.01.2019
AZERBAJCAN DEVLƏT İMTAHANI		YÖK BİLA TARİHLİ YAZISI
ESENYURT UNİVERSİTETİ	ESYÖS	11.09.2019

QEYD:

Türkiy d n v  xaricd n m raci t ed c k t l b l r  riz l rini Ardahan Universitetinin veb saytında (www.ardahan.edu.tr) **UBYS - Meny  - Beyn lxalq T l b  İmtahanı M raci t** linki izl y r k ed c kl r.

Başvuru s resi i inde yapılmayan başvurular kabul edilmeyecektir.

M raci t m dd ti  rzində edilm y n m raci tl r q bul edilm y c ktir.

 laq  m lumatı:

Ardahan Universiteti Rektoruľuľu

T l b  İřl r İdar si

Telefon N mr si: 0478 211 7575 (M rk zi)

1286 (Daxili)